



### **JƏNİBEK ƏLİMAN –**

*25 may 1990-ci ildə Karaqanda vilayətinin Şet rayonunun Nildi kəndində doğulub.*

*Akademik E.A.Böketov adına Karaqanda Dövlət Universitetində magistr təhsili alıb.*

*Karaqandada çıxan "Qazaxıstan elləri" qəzetiinin baş müxbiridir. Bir neçə türkü yarışmasının qalibi olub. M.Jumabayevin anadan olmasının 120 illiyinə həsr olunmuş "Gənc şairlərin rayon Türkü Yarışması"nda (2013-cü il) birincilik qazanıb.*

*"Səri" (2015-ci il) adlı türkü kitabınn müəllifidir.*

### ***QURD ULAYAR***

Günüm qaralıb dəyişdi, ey Arda,  
Şeir oynar göz yaşıtek ilıq qanda.  
Müqəddəs ruh Alaş yolun tutub gedər  
Ay altındakı boz qurd ulayanda ...

Ay altında ulayanda boz qurdum,  
Yavuz sarar Alaştı dipdırı ruhu.  
Köçərinin yaylasından Tanrı çıxıb,  
Əsr keçib, həyat gəlib önə doğru...

Türk xalqının gecədən intiqamı,  
Tanrısına səcdə edib ömür yaşar.  
Kədəri qurd olub onu gəmirər,  
Ürəyinə şəfa olar – şeir qoşar...

...Zavallı xalqı türkün! Qurd Yavuzu,  
Kim unuduar keçmişdə tökülən al qanları?  
Gecə uşaq-böyüyü dürtərək oyandıran  
O Altayın təpəsi, meşəsi, qoruqları...

Zülmət zaman zəhərini düzəltdi,  
hardan tapım köhnə illəri? – yandı.  
Qədim türkün ruhu üçün ağlayıb,  
sanki Altaylarda bir qurd uladı...  
...Qurd uladı...

### MƏN TÜRK İDİM...

“...Köç edir gecədən oyanan pəri...”

Mağjan JUMABAY

İçimdə intiqam toxumu səpər,  
Sinəmə qəhvəyi bir kədər əkər,  
Qulağıma hər gecəyarı gələr  
Boz qurdun Altaya ağlamaq səsi.

Ağlaması... bəlkə də ümidlə ulaması –  
Göy Tanrıya çatlığında dərdi, kədəri,  
Gecə qaranlığına sahib çıxanda səsi  
Səbr tapa bilməyib gecə oğru gizlənir...

Bir səbəb tapacaq ki, Tanrıdan utanmasın,  
ağlayanda ilmələrə hörəcək kədərini.

Türk xalqı gözləyəcək şəfəq ömrünü,  
gecə usaqtək məsum, qurdtək ürəkli...

Mən türk idim...

İlk işıqla aydınlanan şəfəqdə doğan! –  
Diləkdə, zənginlikdə şərafətə can atan.  
Gözündən güləndə Günəş doğuran,  
hirslənəndə od tapdayıb, qan qusan..!

Zirvəsində durub gör neçə əsrin,  
azadlığın sırrını açmışam tək Tanrıya.  
Yer üzünü hay-harayla göyərdib keçən  
ədiqə və Ədialətin davamıyam.

Tanrıının sevimlisidir, kim tanımaz ər türkü,  
varlığımı cəsarətlə bürümüşəm büsbütün.  
Əgər yatıb qalarsam solmazmı üzü-gözü?  
oyanınca çıçək açar Gültigin...

Tanrıının göydən enən nuru kimi içimdə  
TÜRK kimliyi varlığımın üstünlüyüdür.  
Atıllanın dünyasında dolaşıram hələ də,  
yadımdadır ruhu gülüb keçən gün...

\*\*\*

Gözəlliyyi yaqtı nurlu,  
gedər bataraq bir gün.  
Mən də kədərə bürünüb  
Türklük irsimə layiq  
kədərli işarə kimi  
donub qaldım.

Kədərimdə şübhə var,  
taleyim mənəsiz, boş...  
Sanki özümdən xəbərsiz  
illər boynuma yaslanmış...

Ürəyi dərddə qorxub,  
meylini türkүyə salan bir mənəm.  
Həyatı bəzən zəif, bəzən də güclü bilən  
insanoğlu sevmədiyi bəndəyəm.

Minə bilsəm azadlığı at kimi,  
çapsam onu soyuqqanlı xaqan tək.  
Odun içinə sürsəm, yanmaq vardır, bilişəm,  
amma “yanar Gün kimi çıxaram” deyir ürək...

Ağrılara dözdüyüm vaxt,  
Yoxluğuma yetmədinsə kül olaram.  
Əzilməyinə tablamam,  
Səsimlə üsyən edərəm...  
Hər acıda, hər kədərdə  
Titrəyib sənə gələrəm.  
Uzaqlaşın hamı məndən,  
Ağzımıma tıxmadan yetim ürəyimi  
Yanımda qal, lal türkü.  
Canım, türkü!

**(Təranə TURAN (RƏHİMLİ) çevirib)**